



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 97 (8690) ŞƏNBƏ, 8 may 2021-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Azərbaycanın özü qədər əbədi



## Heydər Əliyevin neft strategiyasından başlanan 44 günlük Zəfər yolu

**Əli ƏSƏDOV,**  
Azerbaijan Respublikasının Baş naziri

Müsasir Azərbaycan tarixinin böyük bir dövrü və on şanlı sahibləri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonlarında ölkəmizin yenidən əldə etdiyi dövlət müstəqilliyini, borpa etdiyi dövlətçiliyini mövcud iktimai-siyasi böhran şəraitində qoruyub saxlaya bilməsi, daha sonra isə inkişaf yoluna qədəm qoyması Tanrıının Azərbaycan xalqına bəxşisi olan Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl herflərlə ebedi həkk olub. Məhz Ulu Öndərin sayəsində Azərbaycan xalqı həm sovet dövründə, həm də müstəqillik dövründə öz tarixinin en müüm hürmətiyətlərini qazanıb, başqa sözə dekə, en böyük uğurlarımız xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi və müəllifliyi ilə ərseye gəlib.

Fitri istedadada, son dərəcə genis dünayagörüşüne malik olan, doğma xalqını və Vətənini hədəsiz məhabətə seven Heydər Əliyev fenomenal şəxsiyyət, dəmir iradə və casarət simvolu idi. Onun doğma Vətəninin, xalqının manatlarını her şeydən uca tutaraq ən mürekkeb vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı, uzaqqorənliyi, müraciətliyi, qətiyyətliyi, fədakarlığı və ezmkarlığı bir insan şəxsiyyətinə siğışması əslinde mümkünmələyən adekvat və tutarlı cavab vermək, bu xüsusi düzgün qərarlar qəbul edib qətiyyətələrə heyata keçirmək kimi idarəciliyə istədədi və ustalığı ilə

Heydər Əliyev hər şeydən əvvəl en böyük azərbaycanlı idi. Onun hədəsiz məhabətə seven Heydər Əliyev fenomenal şəxsiyyət, dəmir iradə və casarət simvolu idi. Onun doğma Vətəninin, xalqının manatlarını her şeydən uca tutaraq ən mürekkeb vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı, uzaqqorənliyi, müraciətliyi, qətiyyətliyi, fədakarlığı və ezmkarlığı bir insan şəxsiyyətinə siğışması əslinde mümkünmələyən adekvat və tutarlı cavab vermək, bu xüsusi düzgün qərarlar qəbul edib qətiyyətələrə heyata keçirmək kimi idarəciliyə istədədi və ustalığı ilə

Ardı 2-3-cü səh.

## Heydər Əliyev ideyalarının və arzularının təntənəsi

Hər bir insanın arzuları olduğu kimi, liderlərin də arzuları olur. Adi insanların arzuları osasın şəxsi xarakter daşıyır, öz həyatı və ailəsinin sırfavanlılığı ilə bağlı olur.

Doğrudur, heç kim içtimai məna kəsb edən dəyərlərdən məhrum deyil və bu baxımdan bütün insanların davranışını motivləşdirən amillər sırasında vətənpərvərlik, humanizm, həmçinin kimi dəyərlər əhəmiyyətli rol oynayır. Lakin liderlərin fəaliyyətinin motivləri sistemi dəha çox içtimai mahiyyət daşıyır və rəhbərliyi etdiyi xalqın və ölkənin maraqlarını xidmət göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Men ömrümün bundan sonra qalan hissəsinə xalqıma bağışlayıram" kəlmələri bu fikirlərə in barız ifadəsində hesab edilə bilər. Bu dahi insanların bütün arzuları, ona xas olan böyük ideyalar müstəsna olaraq Azərbaycan xalqının rifahına, onun inkişafına, ölkəmizin çıxaklanmasına, dövlətimizin qüdrətinin artırmasına tabe edilmişdir.

Böyük arzularla yaşıyan Lider

Xalqa xidmet etmək arzusu və bu arzuların ümumiləşdirilmiş ifadesi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkinci kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış şəxsiyyətlər qazanması onun öz xalqına temənnəsiz, bütün imkanlarını sefərberlik edərək xidmət göstərmək isteyiñin qabarıq ifadesidir.

Ardı 4-cü səh.

### ◆ Qarabağ dirçəlis yolundadır



### 4 rayon, 4 körpü, 10 yeraltı keçidi, 8 yoloturucusu

**İlham Əliyevin 6 ay önce təməlini qoymuş Şuşaya aparın 101 kilometrlik yol sentyabr ayında istifadəyə veriləcək**

Bu yol "Zəfər" yoludur, şanlı Qələbəyə aparan yoldur...

Qədim qalımız - Şuşaya gedir bu yol. Vətən mühərabəsində Azərbaycan esgərini canı bahasına, qanı ilə yığuraraq açıqçıçıq yaranıb bul yoh...

Böyük Qəlebdən 6 gün sonra - nobayır 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıllı səfərində İlham Əliyevin "Zəfər" yolu adlandıraqəmətən qoymuş bu yolla cəmi beş ay sonra qürurla irlələyərək İsa bulağından su icib medeniyətimizin paytaxtına, Cıdır düzüne qalxacaqı.

Qələbə yolunun inşası sürətə davam etdirilir

İndi bu yolda böyük tikinti bumu yaşıanır. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunan media-tur zamanı həm "Zəfər" yolu, həm də Əhmədəlli-Füzuli-Suşa avtomobil yolunun inşası işləri ilə təqib olundu.

Ardı 9-cu səh.



**AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu**

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya göstərilib.

AZƏTAC xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kubokunu Prezident İlham Əliyevə təqdim edilib.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmiş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılın bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagena aparılacaq.

Xatırladıq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhəlesi 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

## Şuşa artıq rəsmən Azərbaycanın mədəniyyət paytaxtidır



**Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında**

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Suşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, içtimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ilde xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu" elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmləri mədəniyyət və inceşənət xadimlərinin xatirələrinin əbediləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı herbi tecavüz neticesində Ermenistan Respublikası 1992-ci il mayın 8-de Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni istrisini mehv edilmişsi siyasetinə həyata keçirilmişdir.

Orduımızın qətiyyətli mübarizə ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-de Şuşa şəhəri işğaldən azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni istrisine təbətənin vurulmuş zərərin texnəsalından inventari-zasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çəvikkiliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə de böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldən azad olmuş ərazilərdə illi xüsusi nümayəndəsi mehz Şuşa ra-yonuna təyin edilmişdir.

1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələ-ləri həll etsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 may 2021-ci il





1923

Azərbaycanın özü qədər əbədi

2021

# başlanan 44 günlük Zəfər yolu

Müstəqilliyimiz üçün en ağır anlarda yene de Heydar Əliyev xalqın dadına çatdı. Vətəni ve xalqı naməzi iqtidarı teklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməye razılıq verdi.

Ele hemin gündə Azərbaycanda bütün sahələrdə döñüs yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslerinin qarşısı qətiyyətə alındı, qanunsuz silahlı birleşmələr tərkislih edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürdü. Heydar Əliyev vahid komandanlıq altında nizamı ordu quruculuğuna başlayaraq tez bir zamanda mühabəribənin gedisində döñüs yarada bildi. Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında eks-hükumət eməliyyatları keçirərək döñümənə ağır zərbələr endirdi. Süretle məhkəmənlərdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-askar artmasından ve işgal olmuş torpaqları geri qaytarmaq üçün keçirdiyi ilk uğurlu əməliyyatlardan zərbələr olan Ermənistən ordusunu ateşi dayandırmağa mecbur oldu.

Heydar Əliyevin döñüs meydandasında döñüsha nail olması atəşkes müqaviləsinin imzalanmasına imkan verdi. 2020-cü ildə qazandığımız tarixi zəferimiz sayesində torpaqlarımızın işğaldan azad olunması bir daha göstərdi ki, müzeffər ordumuzun formalasdırılması üçün bu müqavila ne qədər əhəmiyyətli idi. Heydar Əliyev bu prinsipa üstündən veridi ki, sülh istəvirsənse, müharibəyə hazır olmalıdır. Ulu Önder münəaqışının həlli ilə bağlı böyük uzaqqorənlilikle bildirdi ki, sülh danışşalarını cesaretlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Mehz bu prinsipe sadıq qalmalıq Azərbaycanın Müzeffər Ali Baş Komandanı İlham Əliyev uzun illər ordu quruculuğuna xüsusi diqqət yetirərkən, tarixi Zəferimiz üçün ordumuzu hər cəhdən en yüksək hazırlıq seviyəsinə çatdırırdı.

Bələliklə, 1994-cü ilin may ayında elan edilmiş atəşkesden sonra Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqışosunun beynəlxalq hüquq normaları ve prinsipleri esasında sülh yolu ilə nizama salınmasına dair danışqlara başlandı. Atəşkes Azərbaycanın xoasdən çıxmazı, hər mənada özüne gelmesi, topalanması ve inkişaf yoluna qədəm qomyası üçün çok vacib idi. Yaranmış vəziyyətdə atəşkes Heydar Əliyevin strateji planlarının həyatya keçirməsi üçün ilkən addım idi. Atəşkes sonralar Azərbaycanın görünənməsi sərət inkişafı, qüdrətli dövlətə çevrilmesi və ikinci Qarabağ savasında möhtəşəm qələbəsi üçün lazımdı. Zaman Heydar Əliyevin ne qədər böyük siyasetçi, strateq, uzaqqorən və tədbiri dövlət başçısı olduğunu tarixi zəferimizlə bir daha sübuta yetirdi.

Heydar Əliyevin hakimiyyətə qayidiyi ile Azərbaycanın inkişaf dövrünün əsası qoyuldu, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyülü dəyişikliklər başlandı, məqsədli dövlət proqramları qəbul edildi, institutionalislahatlar aparıldı.

Azərbaycanın dövlət quruculuğunda və idarəciliyində bütün sahələr üzərə daim inkişaf və tərəqqiye aparan nəhəng işlərin memarı və qurucusu olan Heydar Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vezifelerindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan "iqtisadiyyatı güclü olan dövlət hər şəxsi qadır" ideyası onun həyataya keçirdiyi dövlət quruculuğu siyasetinin mərkəzində durdu.

Respublikanın sənaye potensialının gücləndiriləsi, enerji sektorunda global layihələr, kənd təsərrüfatının sistemi yanaşma, torpaq İslahatı, hərbi quruculuq, milli kadr potensialının yaradılması, elm-in, təhsilin və mədəniyyətin inkişafına ümummilli məyarlar esasında yanaşmaq Ulu Öndərin adı ilə bağdırı.

Ümummilli sevərməsi ilə 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya ölkənin yeni iqtisadi sisteme kecidinin hüquqi əsasını yaratdı və iqtisadi həyatın yeni inkişaf mərhəlesi başlandı. Heydar Əliyevin iqtisadiyyatında enerji temanının şaxəndiriləsi, sənaye potensialının yaradılması, infrastrukturun yaxşılaşdırılması, ərzad tehlükəsizliyi, insan resurslarının inkişaf etdiriləsi hər zaman prioritət yer tuturdu.

Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur İslahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sərətli inkişafına, azad bazar iqtisadiyyatının bərəqələr olmasına təkan verdi. Görülmüş işlər neticesində Azərbaycan dayanıqlı inkişaf yoluна qədəm qoydu, iqtisadi inkişafın "Azərbaycan modeli" yaradıldı.

Heydar Əliyevin inkişaf konsepsiyasında çoxşəxslər və çoxprofili iqtisadi modelə üstdürülərənə ləti. Burada ölkənin iqtisadi cəhdən reallıqları nəzərə alınmaqla, yanacaq-energetika, neqliyyat-kommunikasiya sektorlari aparıcı role tuturdular. "Zəngin Karbohidrojen ehtiyatlarının verdiliyi imkamlardan yaranımaqla, ilk növbədə, məhz bu ilk sektorda həlliyyətə əldə etmek və regional miqyaslı layihələrin təsəbbüskarı və mülliifinə çevrilmək mümkün oldu. Bununla yanaşı, iqtisadiyyatın bütün diger sahələrinə - qeyri-neft sənayesindən tətbiq, kənd təsərrüfatına, turizmə, xidmət sahələrinin inkişafına hər zaman xüsusi diqqət yetirirdi.

Müstəqilliyimiz ilk illərində respublika iqtisadiyatındaki tənzəll prosesinin və inflasiyanın qarşısını almaq üçün aparılan sərt bütçə-kredit siyaseti neticesində makroiqtisadi sabitliyi nai olundu. Tənzəllərdən sonra inkişaf dövrü isə dənəqətən tətbiq edilmişdir.

90-cı illərin evvelələrində Azərbaycanı düşdüyüdürən iqtisadi durumdan çıxmağın yeganə yolu - respublikanın malik olduğu zəngin karbohidrojen ehtiyatlarından səmərəli istifadədən gəren Heydar Əliyev neft amilini məhərət işə saldı. Bu



gün qətiyyətə demək olar ki, hakimiyyətə qayidiyi ilə elə edilen bütün uğurların kökündə Heydar Əliyevin neft strategiyası dayanır.

Cətin və mürekkeb danışşalar prosesindən sonra, 1994-cü il sentyabrın 20-da Azərbaycan Respublikasının Prezidenti Heydar Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda, "Güllüstan" sarayı Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Cırqaq-Güneşli" neft yataqlarının işlənməsi haqqında xərçi nəşir şirkətləri ilə bağlanmış müqavilə. Azərbaycanın qədəm neft tarixində yeni dövrün başlangıcını qomyağla bərabər, ölkə iqtisadiyyatının uzunmüddəti təminatına, bütövlükdə ölkəmizin parləq sabahına geniş bir yol açdı.

Miqyası və əhəmiyyəti görə sonnalar bütün dünyada haqlı olaraq "Ösrin müqaviləsi" adlandırılın bu müqavilə Azərbaycanın müstəqilliyi və rəfihi naməzi Ümummilli Lider Heydar Əliyev tərəfindən hazırlanmış və Xəzər dənizini dünyadan yeni neft mərkəzlərindən birinə çevirmiş neft strategiyasının realşdırılmasının əsasını qoymışdır.

"Ösrin müqaviləsi" Azərbaycanın uzunmüddəti strateji maraqlarının, siyasi, iqtisadi mənafələrinin təmİN edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqlarının derinleşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, geniş miqyaslı beynəlxalq əməkdaşlığının vüsetlənməsinə güclü təkan verdi.

Regionda sühün, sabitliyin və təhlükəsizliyin berqərər edilmesi üçün Ulu Önder Heydar Əliyev tərəfindən həyata keçirilən neft strategiyasında növbəti mühüm addımı isə hasil olunan neftin dünya bazarlarına nəqli məsələləri idi. İxrac məşrutlarını müəyyənəşdirən Ümummilli Liderin qətiyi və sarsılmış mövqeyi məhz esas ixrac boru kəmərinin Azərbaycandan Gürcüstanə erazisi ilə Türkiyənin Aralıq dənizindən yerləşən Ceyhan limanına çəkilməsi idi. Bu, təkə Azərbaycanın nefinin Avropa və dönya bazarlarına çıxışı deyil,

Heydar Əliyevin hakimiyyətə qayidiyi ilə Azərbaycanın inkişaf dövrünün əsası qoyuldu, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyülü dəyişikliklər başlandı, məqsədli dövlət programları qəbul edildi, institusionalislahatlar aparıldı.

Bu gün Azərbaycan dövləti özüne sərətli inkişaf tarixinin və sərətli inkişaf və yüksək dövrünü yasayı. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfus qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət.

Qaleba Heydar Əliyevin memarı, banisi və mülliifi olduğu Neft Strategiyasından başlamışdır və Ümummilli Liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi oğul, Prezident, Sərkərdə bəxş etməsi sayesinde möyüm olmuşdur.

Azərbaycanın özünün Avropanın, dönyanın siyasi səhəsine çıxış idi, beynəlxalq nüfuz, dəstək qazanmaq, dünyaçapında ölkəmizin mövqelərini möhkəmləndirmək, müstəqilliyimizi ebədi, dönməz, daimi etmək demək idi.

Ümummilli Lider özüne xas uzaqqorənlilik, müdriklik və qətiyyətə o zamanlar miqyasına görə dönyada analoqu olmayan çox nehəng bir layihəni yaratdı və onun həyataya keçirilməsinə bilavasitə başçılıq etdi və Qara dəniz boğazlarından keçərək, Xəzərle Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan esas ixrac boru kəmərinin inşası Ulu Önderin gərgin texniki, texnologiyani menimse-

yib işlərin çoxunu gələcəkdə özümüz görməliyik". Hazırda Azərbaycanın bir sira neft yataqlarını müstəqil olaraq işləməsi həmin uzaqqorən siyasetinə bəhərsidir.

Bələliklə, Ulu Önder Heydar Əliyevin neft strategiyasının heyata keçirilməsi nəticəsində 1995-ci ildən etibarən Azərbaycanda inkişafın yeni mərhəlesi - berpa və dinamik inkişaf dövrü başlandı. Müasir Azərbaycan dövlətinin banisi Heydar Əliyevin misilsiz idarəciliq qabiliyyəti, gərgin eməyi neticəsində elde olunmuş nüfus qazanmışdır. Sonra illərdə ölkə iqtisadiyyatın sabit və davamlı inkişafı üçün möhkəm zəmin yaratıldı.

Təbii ki, "Ösrin müqaviləsi"nin imzalanması, eləcə də onun qərəkliyəsi ilə başlayan Heydar Əliyevin neft strategiyasının təkcə Azərbaycanı iqtisadi tənzəzzüldən çıxarmaq, ölkənin sosial-iqtisadi yüksəkləşməsi temin etmek məqsədi daşıdır. Bu strategiya Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının bazis rolinə oynaması bərabər dəha uzaqqorənliyi hədfilərə malik idi və Ulu Öndərin müdrük siyaseti ilə perspektivə global strateji məqsədlərə xidmət edirdi. Azərbaycanın "Ösrin müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydar Əliyev deyirdi: "1994-cü ildən Azərbaycan dövləti özünü yeni neft strategiyasına həyata keçirir və bu stratejiyin da əsas monası, əsas prinsipleri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən və qazanılmışdır.

"Ösrin müqaviləsi" ilə esas qoyulan neft strategiyası ölkəmizə iqtisadi səmərə, mənfeet getirmək, sosial-iqtisadi yüksəkləşmə güclü təkan vermekle yanaşı, Azərbaycana beynəlxalq aləmdə böyük siyasi dividendlər qazandırıldı. Zaman dahi Heydar Əliyevin müdrükliyi, uzaqqorənliyi buğunkı nüfus qazanmışdır.

Ümummillikdə Heydar Əliyevin müyyənəşdirildiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, xüsusun azəmətinli insanların sosial müdafiəsi, şəhər və qazilerin, qacqın və məcəbur köçkünlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potentialının, ilk növbədə, xalqın rifahının yönəldiləsi dövlət qarşısında strateji vəzifələrənə bəri kimi müəyyən edilmişdir. Milli iqtisadiyyatın sosialönümlülük prinsipi əsasında inkişaf Ulu Öndərin əsas strateji hədəflərindən biri olmuşdur.

Heydar Əliyevin neft strategiyasına uyğun olaraq 1999-cu ildə yaradılmış Dövlət Neft Fondu eləcə dənə olunan gelirlerin toplanmasını təmin edərək məcburi köçkünlərin məskunlaşması üçün qəsəbələrin salınması, insan kapitalının inkişafı məqsədilə xaricə təhsil proqramlarının maliyyələşdiriləsi kimi sosial məsələlərə yanaşı, ilk növbədə, ölkənin müdafiə qabiliyyətinin gücləndiriləsi, qazanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın canab İlham Əliyev rəhbərliliyi ilə 44 günlüğü Vətən məhərəbində Azərbaycanın şanlı və parlət qələbesi neticəsində torpaqlarımız işğaldan azad edilmişsi Heydar Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi.

İndi çox aydın görünür ki, Azərbaycan xalqının en böyük arzusu və istəyi olan bu müqəddəs Qaleba tek 44 günün ərzində qazanılmamışdır.

Bu gün Azərbaycan dövləti özüne sərətli inkişaf tarixinin en sərətli inkişaf və yüksək dövrünü yasayı. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfus qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət.

Bu gün Azərbaycan dövləti özüne sərətli inkişaf tarixinin en sərətli inkişaf və yüksək dövrünü yasayı. Azərbaycanın varlığı qazanılmışdır. Parçalanıb yox olmaq təhlükəsindən qurtardığı təcəlülərənə bəri təhlükəsindən qurtardı.

Bu gün Azərbaycan dövləti özüne sərətli inkişaf tarixinin en sərətli inkişaf və yüksək dövrünü yasayı. Azərbaycanın varlığı qazanılmışdır. Parçalanıb yox olmaq təhlükəsindən qurtardı.

Bu gün Azərbaycan dövləti özüne sərətli inkişaf tarixinin en sərətli inkişaf və yüksək dövrünü yasayı. Azərbaycanın varlığı qazanılmışdır. Parçalanıb yox olmaq təhlükəsindən qurtardı.

Vətən məhərəbində Müzeffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxşərli tarixindən və parlaq hadisədir. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmlə dövlət xədəmi Heydar Əliyevin hərəkəti qətiyyətə dönüşü ilə ölkəmizdə başlanılmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımızda qazanılmışdır. Heydar Əliyevin mahiyyətini izah etdərək deyirdi ki: "Neft strategiyasının istiqamətlərinə bəri və onlara təsdiq etdi. Heydar Əliyevin esasını qoymuş neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, republikamızı global və regional miqyasda etibarlı tərəfdən təsdiq etdi. Heydar Əliyev neft strategiyasının mahiyyətini izah etdərək deyirdi ki: "Neft strategiyasının istiqamətlərinə bəri və onlara təsdiq etdi. Heydar Əliyevin esasını qoymuş neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, republikamızı global və regional miqyasda etibarlı tərəfdən təsdiq etdi. Heydar Əliyev neft strategiyasının mahiyyətini izah etdərək deyirdi ki: "Neft strategiyasının istiqamətlərinə bəri və onlara təsdiq etdi. Heydar Əliyevin esasını qoymuş neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, republikamızı global və regional miqyasda etibarlı tərəfdə







## "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci ve 16-ci bəndlərini rehber tutaraq qərara alır:

**Madde 1.** "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddə üzrə:  
1.1.1. birinci hissədə "Azərbaycan Respublikasının qanunvericiliyindən nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə" sözəri "herbi xidmet" nəzərdə tutulmuş digər dövlət organlarında və onların strukturuna daxil olan qurumlarda" sözəri ilə əvəz edilsin və həmin hissəye

"bundan sonra" sözərindən sonra "bu Qanunun məqsədleri üçün" sözəri əlavə edilsin;

1.1.2. on altıncı hissədə "zabitləri "herbi xidmet haqqında" Azərbaycan Respublikasının Qanununa, əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinde" sözəri "herbi qulluqçuları "herbi vəzifə və herbi xidmet haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən" sözərini ilə əvəz edilsin;

1.2. 29-cu maddə üzrə:

1.2.1. üçüncü və beşinci hissələr əlavə edilsin;

1.2.2. altıncı hissədə "Prokuror" sözü "Ərazi və ya ixtisasişləşdirilmiş prokuror" sözərini ilə əvəz edilsin;

1.3. 38-ci maddənin birinci hissəsində "qanunvericilik hakimlər üçün nəzərdə tutulmuş, habelə" sözəri "bu Qanun və" sözəri ilə əvəz edilsin;

1.4. 39-cu maddə üzrə:

1.4.1. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 5 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət tə-

qiblə ilə bağlı digər materiallar üzrə cina-yet neticesində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai arasdırma dövründə dövlət bütçəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məccəlesi ile müyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş izibatlı xətalara dair işlər üzrə tətbiq edilən cari-məsləhətlərə daxil olan vəsaitin 23 faizi";

1.4.2. aşağıda məzmunda beşinci hissə oləvə edilsin:

"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra həkimiyəti orqanı tərəfindən müyyən olunur.";

1.4.3. 39-cu maddə üzrə:

1.4.4. dördüncü hissə aşağıdakı redaksiyada əvərlisin:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texnik bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitler Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülmək: prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət t



İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ve "İncəsənət xadimlərinin mükafatlarının təsis edilmesi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Şəhər fəaliyyəti ile bağlı aşağıdakı aparcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

- Abbasov Tariyel Abbasqulu oğlu
- Abbasova-Budaqova Afaq Nürrəhməd qızı
- Abdullayev Kyzılmış Ənver oğlu
- Abdullayev Mətəb Fətəli oğlu
- Abdullayev Xurşud Lütfiyyə qızı
- Abdurrahmanov Yusif Fikret oğlu
- Adigözəlov Yalçın Vəsiq oğlu
- Ağaverdiyeva Məsməxanım Aslan qızı
- Axundov Bextiyar Ağayar oğlu
- Axundov Əbülfəz Dadaş oğlu
- Aqalliyev Pellumb Mustafa oğlu
- Alışsova Şöla Qasim qızı
- Allahverdiyev Vəsif Kərim oğlu
- Allahverdiyev Naiha Siyavş qızı
- Babayeva Inare Əhməd qızı
- Babayeva Sevinc Məmmədəli qızı
- Bağırıov İzzəmeddin Zeynal oğlu
- Balyıeva Natalya Gennadyevna
- Barateli Naala Rauliyevna
- Bayramov Salman Bayram oğlu
- Bəxtiyarov Rəşad Behram oğlu
- Butenko Igor Leonidoviç
- Cəfərov Mircavad Mürzəfər oğlu
- Cəfərov Samir Qədir oğlu
- Dadaşov Əmrah Balaxan oğlu
- Dubovitskaya Mariya Aleksandrovna
- Eyyazov Yəsəf Alxas oğlu
- Eyyubov Musa Eyyub oğlu
- Əbdüləsəmədov Zəmfira Feyzullu qızı
- Əflaki Ədil Osman qızı
- Əhmədov Cavid Təvəkkəl oğlu
- Əhmədov Çingiz Əli Əşref oğlu
- Əkbərzadə Mehriban Zaur qızı
- Əliyev Sərvər Bəhələ oğlu
- Əliyeva Hüsnüyyə Sefer qızı
- Əliyeva Münevver Sabir qızı
- Əliyeva Nərgiz Arzu qızı
- Əliyeva Şəfiq Rəsul qızı
- Əlizade Əkber Müzəffər oğlu
- Əlizədə Şəhla Seidşah qızı
- Əmirbeyova Rita Cəmil qızı
- Əsgərov Əli Rehim oğlu
- Əsgərov Əsər Əkber oğlu
- Əşərov Qoçqəd Mehərrəm oğlu
- Əzimov Aydın Kazım oğlu
- Hacıyev Əli Əliyusif oğlu
- Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Naylor Fidan Hacıağa qızı  
Hacıyeva Sevil İnsalla qızı  
Hacıyeva Səbinə Sabir qızı  
Heybetov Anar Mithat oğlu  
Həsənov Kərim Abbas oğlu  
Həsənov Vüdat İsmail oğlu  
Həsənova İrada Aslan qızı  
Həsənova Natavan Mikayıllı qızı  
Həsənov Orxan İlqar oğlu  
Həsimzadə Xanlar Allahverdi oğlu  
Həziyev Natiq Fərzaçı oğlu  
Hümbətova Ülviyyə Cavanşir qızı  
Hüseynli Anar Vəqif oğlu  
Hüseynov Fizuli İsmət oğlu  
Hüseynov Sövqü Ərəstun oğlu  
Hüseynova Kamilla Fikret qızı  
Hüseynova Kəməle Müzəffər qızı  
Xanlarova Mehriban Aslan qızı  
Xasiev Nadi Nəsiba oğlu  
Xəlizadə Rüfət Eldar oğlu  
Ibrahimov Fuad Natiq oğlu  
İbrahimova Nigar Refəfə qızı  
İbrahimova Səbinə Vəqif qızı  
İbrahimova Şəhla İbrahim qızı  
İmanov Vaxtanq Yaşar oğlu  
İmanova Gülbəci Əliyəkber qızı  
İskenderova Sənəubar Sabir qızı  
İsmayıloğlu Qurban İbrahim oğlu  
İsmayıloğlu Samir Süleyman oğlu  
İsrafilov Fərhad Ramazan oğlu  
Kazımov Nicat Mirezəq oğlu  
Kerimduxt Rövşən Ramazan oğlu  
Kerimov Loğman Səfərəva oğlu  
Kerimova Cəmile Rüstəm qızı  
Kerimova Qərincə Rehim qızı  
Kerimova Nergiz Faiq qızı  
Qarayev Elmar Cəfer oğlu  
Qasimov Məmmədəli Məmmədəli oğlu  
Qasimov Yusif Əli oğlu  
Qəhrəmanov Abbas Əhməd oğlu  
Qəmərbəli Ayaz Vahab oğlu  
Qəmərbəli Salman Hüseyin oğlu  
Qeribova Nargile Dursun qızı  
Qocayev Rahim Xəlil oğlu  
Quliyev Cəmil Elşad oğlu  
Quliyev Əyyub Rəmiz oğlu  
Quliyev Hafiz Məhərrəm oğlu  
Quliyev Nihat Heyder oğlu  
Quliyev Rövşən Vəqif oğlu  
Quliyeva İntizar Tehməzqulu qızı  
Quliyeva Qızılıqlı Polad qızı  
Quliyeva Şəlale Şahvələt qızı  
Qurbanov Cahangir Qafar oğlu  
Qurbanova Pərvənə Yaqut qızı  
Mahmudov Rövşən Oqtay oğlu  
Mehmandarov Mustafa Adil oğlu  
Mehrandarov Firudin Əliməmməd oğlu  
Məmmədov Anar Ramiz oğlu  
Məmmədov Aysad Kamal oğlu  
Məmmədov Məqsud Fazıl oğlu

**İlahim ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 7 may 2021-ci il

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilmesi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü verilsin:

Mahmudov Abdulhədəd Ələsə oğlu  
Mirzəhesənov Hüseyin-Səfa Qvəməddin oğlu

Nurzade Əli Qayyib oğlu  
Seyidov Urən Seyid Musa oğlu  
Şarovskaya Natalya Yuryevna.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan iżli gelən məsələləri həll etsin.

**İlahim ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 7 may 2021-ci il

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqlarının mühafizəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə idarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilmesi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli Fərmanının ləğv edilməsi barədə

**Azərbaycan Respublikası Prezidentinin Fərmani**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqlarının mühafizəsinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli Fərmanı (Azərbay-

can Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 368) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmandan iżli gelən məsələləri həll etsin.

**İlahim ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 7 may 2021-ci il

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu"nda, "Azərbaycan Respublikası dövlət bütçesinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sistemine işə götürülen işçilərin ştat sayının həddi"ndə və "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Fərmani**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sistemine işə götürülen işçilərin ştat sayının həddi)ndə və "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilməsi haqqında

bəli vəzifələrin siyahısı"nda dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmandan iżli gelən məsələləri həll etsin.

**İlahim ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 7 may 2021-ci il

**"Azərbaycan 2030: sosial-iqtisadi inkişafı dair Milli Prioritetlər" in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib**

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il fevralın 2-də imzalanmış "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafı dair Milli Prioritetlər" barədə Sərəncamdan iżli gələrək "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması möqsədilə yaradılmış Komissiyanın mayın 7-də Baş nazir Əli Əsədovun sədri ilə ail işçi qrupları rəhbərlərinin iştirakı ilə videoformata iclas keçirilib.



Nazirlər Kabinetinin Mətbuat idmətindən AZERTAC-a bildirilər ki, iclasda "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra veziyəti, ail işçi qrupları tərəfindən görülen işlər, təqdim edilən alməqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

**Azərbaycanın xarici işlər nazirinin**

**Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşü olub**

Mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat idmətindən AZERTAC-a bildirilər ki, nazir Ceyhun Bayramov qarşı tərəfə postmünəqişə dövründə bölgədə mövcud olan vəzifə, heyata keçirilən genişliyəsli berpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə ölkə arasındıñ münasibətlərin normallaşdırılması üçün imkanları yaradıldıqını qeyd edən nazir bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, erazil təbəvvəl və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini ciddi riayət edilməsinin zəruriyyətini vurğulanıb. Ucətrefli bayanatların icrası, o cümlədən kommunikaşiya xəttlerinin açılmasının nəzərdə tutulduğu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üzrətli bayanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Çeşitli sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturunu idmətindən və sahələrdə eməkdaşlığını həyata keçiriləcini qeyd edib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermenistan arasında münasibətlərin normallaşdırılmasından danışmanın mümkün olduğunu söyleyen nazir, o cümlədən nəqliyyat və kommunikaşiya xəttlerinin açılmasının nəzərdə tutulduğu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üzrətli bayanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov bölgənin üzümüddəti iztirablarından keçidini və dayanıqlı sülh ehtiyat duydugu qeyd edib və bu xüsusda bölgə ölkələri tərəfindən heyata keçiriləcək birgə işlətsidi və nəqliyyat layihələrinin sülh dönləmələrə əsaslanıb. Baş katibi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyatın dəhlizlərinin inkişafı üzrə razılışma, daimi katibliliyin fealiyyəti, ötən il üzrə nəqliyyatın neticələri və



əməkdaşlıq üzrə nazirlər konfransına evsahibliyi edəcəyini məmənluqla səsləndirdi.

Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın saxelandırılması və rəqəbatın artırılması sahələrinə verdiyi təsdiyin tərəfindən yüksək qiymətləndirildiyini həmsəhətin diqqətine çatdırıb.

Xarici İşlər Nazirliyinin Mətbuat idmətindən AZERTAC-a bildirilər ki, nazir Ceyhun Bayramov hərəkətindən münəqişə sonrası bölgədə yaranan yeni realitələr, o cümlədən nəqliyyat sahəsində yaranan imkanlar barədə etrafı məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermenistan arasında münasibətlərin normallaşdırılmasından danışmanın mümkün olduğunu söyleyen nazir, o cümlədən nəqliyyat və kommunikaşiya xəttlerinin açılmasının nəzərdə tutulduğu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üzrətli bayanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov bölgənin üzümüddəti ilə əməkdaşlıq və digər məsələlərə bağlı məlumat təqdim edib. Bu mərħələdə nəqliyyat xəttlərinin genişləndirilməsi üçün TRACECA qarşısında geniş imkanları açıldığı vurğulanıb. Baş katibi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyatın dəhlizlərinin inkişafı üzrə razılışma, daimi katibliliyin fealiyyəti, ötən il üzrə nəqliyyatın neticələri və

bitməsi və postmünəqışə mərħələsinə qədəm qoyması münasibətlə təbrik edib. Bu mərħələdə nəqliyyat xəttlərinin genişləndirilməsi ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanları açıldığı vurğulanıb. Baş katibi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyatın regional və beynəlxalq müstəqələlərinin təsdiyinə dəst

## Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək

Mayın 7-də Milli Məclisin sədrinin müvavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə Vətən mühərbiyəsində arxa cəbhədə xüsusilə fəallıq göstərmış vətəndaşlarla, həbelə ölkəməyi beynəlxalq yarışlarda ləyiqincə təmsil edən idmançılarla görüş keçirib.

Parlamentin Mətbuat və İctimaiyyətə eləqələr şöbəsindən AZERTAC-a bildirilib ki, Adil Əliyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymadığı və onun başlaşdırıcı böyük işlərin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, aparılmış uğurlar daxili və xarici siyasetin nəticəsi olaraq ölkəmiz uzun illərdən ərazilərimizi işğal altında saxlayan Ermenistanla ləyiqli dərs verdi.

Bildirilib ki, öten illər ərzində Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnəşmənin icra edilməməsi Ermenistana öz işğalçı siyasetini davam etdirməye imkan vermişdi. Texribatlar töretdən sonra davam edən işğalçı olmuşka her addımda humanitar



hüququn tələplerini kobud şəkildə pozaraq mülki əhalini hədəf alırdı. Neticədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reşadətli Ordumuz tərəfindən başladılan eks-hücum əməaliyyatları nəticəsində düşmənə döyüş meydanında ardıcıl sarsıcı zərbələr vuruldu ve düşmən geri çəkildi. Məcburi edilərək kaptılıyasiya aktına imza atmağa mecbur oldu.

Bu gün isə bizi qarşıda daha böyük işlər - işğaldan azad edilmiş ərazilərimizdən qısa müddət erzində barpaşı, məcburi köçkünlərimizdən öz dədə-baba yurd-yuvalarına geri qayıtmamasının təmin ediləməsi kimi vacib məsələlər

gözəlyir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermenistandan bütün maddi-mədəni obyektləri məhv etməsinə, tarixi abidələri dağıtmışına toxunan sədr mülvəni baş vərənərin qəbululedilməz olduğunu bildirib.

Adil Əliyev dövlət başçısı İlham Əliyevin Sərcəncəni ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsindən dənışaraq, bunun Şuşanın tarixi kimliyinin özünə qaytarılması üçün mütlüm əhemmiyyət kəsb etdiyini bildirib.

Şuşa şəhərinin tarixi əhemmiyyət kəsb etdiyini deyən Milli Məclisin sədrinin müvavini Ulu Öndər Heydər Əliyev tərəfindən 1977-ci ildə "Şuşa şəhərinin tarixi hissəsini ta-

rix-memarlıq gorusu elan etmek haqqında" qərar qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, qəbul edilmiş bu qərarın nəticəsində Şuşa şəhərində olan tarixi abidələr qorunmuş, görkəmli şəxslərin abidələri abadlaşdırılırlar. İndi isə Şuşa şəhərinin mədəniyyət paytaxtı elan ediləməsi ilə artıq Şuşa nəinki Qafqazın, eləcə də dünyanın en ən gözəl şəhərlərindən birinə çevriləcək. Uzun illər döşəmən tapdağı altında qalmış Şuşanın və işğaldan azad edilmiş ərazilərin yeniden döşəməsə ilə Qarabağımıza yeni nefəs gelecek.

Söhbət zamanı görüş iştirakçıları Vətən mühərbiyəsində qazanılmış şəhərənəkin hər kesin qəlbində böyük sevinc yaratdığını və bu tarixi qələbədən xalqımızın fərqliyətini qeyd ediblər. Görüş iştirakçıları dövlətimizdən daha da inkişaf üçün bundan sonra da her zaman üzərlərinə döşən dənışaraq, vəzifələrin öhdəsindən ləyiqince geleceklerini diqqətə çatdırıblar.

Sonda görüş iştirakçılarına Vətən mühərbiyəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fermanları təqdim edilib.

## Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib



Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 sayılı İlk Ərazi Təşkilatı İdare Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş iclasa

edilib. Sonra 2 sayılı İlk Ərazi Təşkilatı İdare Heydər Əliyevin üzvü, Milli Məclis Aparatının sektor müdürü Kəməle Paşaşova "Heydər Əliyev və Azərbaycanda həlqə dövlət kuruculuğu" mövzusunda məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov "Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidi" mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətə eləqələr şöbəsindən AZERTAC-a bildirilib ki, iclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat yoluna nezər salıb, xatirələri böyük rəhberin Azərbaycan dövləti


və xalqı üçün gördüyü nəhəng işlərdən danışıblar.

Qeyd olunub ki, Ulu Öndər illər öncə heyata keçirməyə başladığı siyasetin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayesində ilək defədə Heydər Əliyevin doğum günü Azərbaycanın ərazi bütövüyünün təmin olmasına şəraiti keçirilib. Topqaqlarımızın işğaldan azad edilməsi Ümummilli Liderin en böyük arzusu idi və bu gün onun ruhu şadırb.

Tədbirdə 2 sayılı İlk Ərazi Təşkilatı İdare Heydər Əliyevin üzvü

## YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş

### "Xalqa bəxs edilmiş ölüm" mövzusunda videokonfrans keçirilib



Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildən nümunə münasibəti "Xalqa bəxs edilmiş ölüm" mövzusunda videokonfrans keçirilib.

YAP-dan AZERTAC-a bildirilib ki, videokonfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdare Heydər Əliyevin xalqımız və dövlətimizdən məslişidən dənışaraq danışır. Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi 30 ildən artı dövr respublikamızın inkişaf və tərəqqi illeri kimi səciyyələndirilir. A.Rehimzadə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyətə gelmişdən əvvəl respublikamızın çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyətə gəlmişdən sonra Azərbaycanda bütün sahələr inkişaf etmeye başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və atılan inamlı adımlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin aqrar respublikasından分离, yeniyən aqrar respublikasına çevrildi, yeni sənaye müəssisələri yaradıldı. Neticədə Azərbaycan keçmiş ittifaq respublikaları arasında on səralara çıxdı.

Əli Həsənovun sözlerine görə, milli birlik və həmrəylilik, ictimai-siyasi sabitlik, müasir dövünnənin teblərlərinə uyğun iqtisadi inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Belə bir müraciət dövrde erməni tacavüzkarlığına qarşı mübarizə aparmış, ictimai-siyasi sabitlik, inkişaf hemişi Ulu Öndərin dövlət idarəciliyində prioritet istiqamətlər olub: "Azərbaycan müstəqilliyət bərpə etdiğindən sonra çox çətin sınaqlarla, təhkimlərlə üz-üzə qalmışdır. Belə bir dövrde xalq vəziyyətindən çıxış yoluñ mehəndi Ulu Öndər Heydər Əliyevin hakimiyətə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən iyun ayında xalqın tekdilə tehlükə ilə Heydər Əliyevin hakimiyətə qeyd edildi. Bel



# Tarixin ən qüdrətli Azərbaycanının və möhtəşəm Zəfərin müəllifi



## «Zəfər» yolu

4 rayon, 4 körpü,  
10 yeraltı keçid,  
8 yolötürucusu

İlham Əliyevin 6 ay önce təməlini qoyduğu Şuşaya aparan 101 kilometrlik yol sentyabr ayında istifadəyə veriləcək

**Əvvəl 1-ci səh.**

Yol boyunca Füzulinin erməni tərəfləri tərəfindən darmadağın edilmiş, daş-daş üzərində qalmayınlardır. Kəndlərinin xarabaliqlarını seyr etmek bir qədər bizi kövrətsə de, iñlidle illerle düşmən tapşığından inleyen torpaqlarımızda gedən tikinti-qucuculuq işlərini seyr etmek ehtimalımız deydi. Daxilən bir əmənilik yaradı ki, təzliklə bu xarabaliqlardan əsər-əlamət qalmayacaq, bu məkanlarda əvvəlkindən daha azəmetli tikili inşa olunacaqdır.

Əlbəttə ki, illi növbəde bu ərazilərdə yolların yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası texnix salınmadan həyata keçirilmelidir.

Həzirdə Prezidentin tapşırıq ve serəncamına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan "Zəfər" yolunun inşası davam etdirilir.

Teməli qoyulduğundan sonra cəmi 2 ay ərzində yol genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yolboyuna qədəş-geliş temin olunub.

"Zəfər" yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizli magistral avtomobil yoluñdan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yoluñ uzunluğu 101 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəket zolağı olmaq üzrə ikinci texniki derecəye uyğun inşa edilir.

İş həcmi və layihənin qisa müddət ərzində yekunlaşdırılmış tapşırıq nəzərə alınmaqla tikintini "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC və 7 nömrəli Magistral Yolların İstismarı MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində inxtisaslaşmış və ölkəmədə inddiyən bir neçə layihəni uğurla tamamlamış Türkiniyən KÖLIN İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və "Avzit" MMC birgə icra edir.

Həzirdə yolboyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikaldən istifadə olunmaqla yoluñ profili salınması və ikinci texniki derecəye uyğun yəni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti əraziləsinə lazımi sayıda qüvvə cəlb edilib.

"Zəfər" yolu  
Əhmədbəyli-Füzuli-Şuşa yolu ile  
8 yerdə kəsişəcək

Yolboyunca layihəyə uyğun olaraq suların ötürülməsini tə-



min etmek meqsədilə müxtəlli

ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidiyi eləvə olaraq müxtəlli ölçülü 10 yeralı keçid, zəruri olan yerlərdə 4 avtomobil köprüsünün inşası da aparılır. Köprülər uzunluqları 111,4, 45, 90 və 93,4 metr olmaqla yoluñ 26,9, 37,2, 37,6 və 57,3-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ile rahat gedisiş temin olunacaq.

"Zəfər" yolu inşası aparan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrde yolötürüklerinin tikintisi nəzərdə tutulub.

Tikintiyə cəlb olunmuş xüsusi texnikaların cəvlik hərəkətinin temin olunması meqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan tə-

mizlənməsinin sürütəndirilməsi

və yoluñ asfalt-beton örtüyünün

döşənməsi üçün hazır veziyətə

gətirilməsi nəzərdə tutulur. Sö

zügedən prosesin həyata keçirilməsi ilə sentyabr ayınadəl yoluñ tam olaraq 2 hərəket zolağı emində asfaltlanaraq istifadəye

verilənmiş planlaşdırılmış

zolaqlı təqribən 6 km olacaq. Bu

dan başqa, yeni tras üzrə müx-

tellər səviyyəli yol qovşaqlarının

inşası da nəzərdə tutulur.

Yeni tikinti işləri ilə tanış ol-

duqdan sonra burada çalışan iş-

çi heyətinin gündəlik fəaliyyəti ilə

maraqlandır. Önce onu deyek ki,

yolların asfaltlanması üçün

müvəqqəti əsər-əlamət zavodu

da inşa edilir.

İşlərdən sonra 4 hərəket zolaqlı

ləğv edilir. Yolun ilk 48 kilometri 6,6

kilometri isə 4 hərəket zolaqlı xə-

ləğv edilir. Müvafiq olaraq yatağının eni 29,5 və 21,5

metr təşkil edəcək.

"Zəfər" yolu ilə paralel olaraq

Əhmədbəyli-Füzuli-Şuşa avto-

mobil yoluñ da tikintisi davam

etdirilir. Bu yoluñ Füzulidən Şuşaya qədər uzanır. Yanvarın 14-de

İlham Əliyev Füzuli rayonuna

növbəti əsəri zamanı yoluñ tə-

əməli qoyub.

Yeni layihəyə əsasən, çətin

relyefi malik olan ərazilərdə,

dəlavarda inşa edilecek köprü

ve tuneller hesabına yoluñ

uzunluğu 86 km təşkil edəcək.

Təkə tunellerin ümumi uzunlu-

dinasiyada həyata keçirilən bu

yol layihəsi Qarabağın vahid

neqliyyat konsepsiyasının ayrılmaz

terkib hissəsini təşkil edir.

Magistral yolu hava limanı ilə

əlaqələndiriləcək

"Zəfər" yolu ilə paralel olaraq

Əhmədbəyli-Füzuli-Şuşa avto-

mobil yoluñ da tikintisi davam

etdirilir. Bu yoluñ Füzulidən Şuşaya

qədər uzanır. Yanvarın 14-de

İlham Əliyev Füzuli rayonuna

növbəti əsəri zamanı yoluñ tə-

əməli qoyub.

Yeni layihəyə əsasən, çətin

relyefi malik olan ərazilərdə,

dəlavarda inşa edilecek köprü

ve tuneller hesabına yoluñ

uzunluğu 86 km təşkil edəcək.

Təkə tunellerin ümumi uzunlu-

lığı təqribən 6 km olacaq. Bu

dan başqa, yeni tras üzrə müx-

tellər səviyyəli yol qovşaqlarının

inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu

yuñ 4 və 6 hərəket zolaqlı ol-

maqla iri yaşayış məntəqələrin-

dən, həmçinin məşhur Topxana

mesəsindən yan keçməklə inşa

edilir. Yolun ilk 48 kilometri 6,6

kilometri isə 4 hərəket zolaqlı xə-

ləğv edilir. Müvafiq olaraq yatağının eni 29,5 və 21,5

metr təşkil edəcək.

"Zəfər" yolu ilə paralel olaraq

Əhmədbəyli-Füzuli-Şuşa avto-

mobil yoluñ da tikintisi davam

etdirilir. Bu yoluñ Füzulidən Şuşaya

qədər uzanır. Yanvarın 14-de

İlham Əliyev təqribən 6 km olacaq. Bu

dan başqa, yeni tras üzrə müx-

tellər səviyyəli yol qovşaqlarının

inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu

yuñ 4 və 6 hərəket zolaqlı ol-

maqla iri yaşayış məntəqələrin-

dən, həmçinin məşhur Topxana

mesəsindən yan keçməklə inşa

edilir. Yolun ilk 48 kilometri 6,6

kilometri isə 4 hərəket zolaqlı xə-

ləğv edilir. Müvafiq olaraq yatağının eni 29,5 və 21,5

metr təşkil edəcək.

"Zəfər" yolu ilə paralel olaraq

Əhmədbəyli-Füzuli-Şuşa avto-

mobil yoluñ da tikintisi davam

etdirilir. Bu yoluñ Füzulidən Şuşaya

qədər uzanır. Yanvarın 14-de

İlham Əliyev təqribən 6 km olacaq. Bu

dan başqa, yeni tras üzrə müx-

tellər səviyyəli yol qovşaqlarının

inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu

yuñ 4 və 6 hərəket zolaqlı ol-

maqla iri yaşayış məntəqələrin-

dən, həmçinin məşhur Topxana

mesəsindən yan keçməklə inşa

edilir. Yolun ilk 48 kilometri 6,6

kilometri isə 4 hərəket zolaqlı xə-

ləğv edilir. Müvafiq olaraq yatağının eni 29,5 və 21,5

metr təşkil







## Biz birlikdə güclüyük!

# Vaksinasiya olunanlar digər qorunma vasitələrindən imtina etməməlidirlər

Koronavirusa bağlı hər gün yayılan məlumatlar hələ də həyəcan doğurmadı dağın edir.

Nazır Kabinetini yanında Operativ Qərargahın dünən keçirilən briφingində Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Xəsteklərin profilaktikası və kontrollu departamentinin müdürü Yaqut Qarayeva dünəndə koronavirusa yoxlananların sayıının 155 milyonu, bu xəsteliyin ölümlərinin sayıının 3 milyonu ötdüyü, gündelik 800 min-dən çox yeni yoxlama qeydə alındığını diqqəte çatdırırdı. Bildirdi ki, dünənda en çox yoxlama halları ABŞ, Hindistan və Braziliyada qeyd edilir. O deyib: "Lakin son həftələr Hindistan koronavirusa görə daha çox gündəmdədir. Biz bunu narahatlıqla izleyirik. Həmin ölkəde hər gün yeni yoxlama və ölüm hallarında rekordlar müşahidə olunur. Bu istiqamətde mutasiyalar çox mözakirə edilir. Rəsmi olaraq Hindistanda COVID-19-un yeni stəmmi təsdiq olunub. Hindistan stəmmi xəsteliyin gedətiñə, ağırlıq derecesine təsiri haqqında rəsmi araşdırılmalara easanlanmış məlumatlar yoxdur. Azərbaycanda cür testlərin aparılması imkani olan laboratoriyalar mövcuddur. Yeni məlumatlar olduğu zaman ictimaiyyətə açıqlanacaq".

Briφinqdən əvvəl günün statistikasına nəzər salan TƏBİB-in resmi nümayəndəsi ölkəmizdə koronavirüsden sañalananların sayıının yeni yoxlananların sayıını ötdüyüni diqqəte çatdırırdı. Bunu müsbət dinamikanın göstəricisi kimi deyərdir. Y.Qarayeva en çox yoxlamaların müşahidə olunduğu təbəqədən başlangıç mərhələsindən, həm də yoxlama və ölüm yoxlamaların sayıda 30-59 arası olan vətəndaşlarda müşahidə edildiyini açıqlayıb. Bildirdi ki, ölkəmizdə qadınlara arasında da çox yoxlama müşahidə olunur.

Y.Qarayevanın verdiyi

məlumatı görə, yoxlama hallarının ölkə üzrə bölgüsüne əsasən, yeni yoxlama hallarının 54 faizi Bakıda qeyd edilir, növbəti yerde isə Abşeron rayonu dayanır. O, digər bölgelərimizdə xüsusi diqqət çəlb edən dayışıklığın olmadığını söyləib. Bildirdi ki, vəziyyət stabil olaraq qıymətləndirilə bilər. Paytaxtın rayonlarına gəlincə, yoxlamaların yüksəkləyi Binaçada və Xətai rayonlarında qeyd olunur.

Briφinqdə istirak edən

nəşriyyət nəzərinin birinci

müavini Teymur Musayev bu

gün dünən öksər ölkələrin-

de koronavirusa qarşı aparı-

lan müvərəzə tədbirlərindən

en effektiv vasitə hesab edilən

vaksinasiya ilə bağlı bir sira

məsələlərə aydınligi getirib. O

bildirdi ki, Nazır Kabinetinin

2021-2022-ci illər üçün

yeni növ koronavirus (CO-

VID-19) əlyəhine qəbul etdiyi

Vaksinasiya Strategiyasının

əsas prinsipleri konüllülük,

siyasi prosesi başlandı. Buna-

dan sonra yoxlmaların sayı artsa da, maksimum yoxluma hələ 2000-2500 arasında de-

yişdi. Həmin vaxt aparılan

testlər arasında pozitiv nəticələrin sayı 19 faiçə çatdırı-

dı. İndi sərt karantin rejimine

getmədən, səzial heyatda bə-

zi aktivlikləri saxlayaraq yeni

yoxlumaların sayından mərhe-

ləli şekilde emme müşahidə

olunur. Hazırda yoxluma em-

səti 10 faizə yaxınlaşır. Bu da

çoç yaxşı bir nəticədir".

Y.Qarayeva ölkəmizdə epi-

demioloji vəziyyətin nezarət

altında saxlanılığına və müs-

bet dinamikanın mövcud ol-

duğunu söyleyib.

Həm pandemianın baş-

langıç mərhələsindən, həm də

həyəcan qeydə edilir. Həmin

ölkədə hər gün yeni

yoxlama və ölüm hallarında

rekordlar müşahidə olunur.

Bu istiqamətde mutasiyalar

çox mözakirə edilir. Rəsmi olaraq Hindistanda COVID-19-un

yeni stəmmi təsdiq olunub.

Hindistan stəmmi xəsteli-

yin gedətiñə, ağırlıq derece-

sine təsiri haqqında rəsmi

araşdırılmalara easanlanmış

məlumatlar yoxdur. Azərbay-

canda bu cür testlərin aparılması imkani olan laboratoriyalar mövcuddur. Yeni məlumatlar olduğu zaman icti-

mativətə açıqlanacaq".

Təbəqədən başlangıç mərhələsindən, həm də yoxlama və ölüm yoxlamaların sayıının yeni yoxlananların sayıını ötdüyüni diqqəte çatdırırdı. Bunu müsbət dinamikanın göstəricisi kimi deyərdir. Y.Qarayeva en çox yoxlamaların müşahidə olunduğu təbəqədən başlangıç mərhələsindən, həm də yoxlama və ölüm yoxlamaların sayıda 30-59 arası olan vətəndaşlarda müşahidə edildiyini açıqlayıb. Bildirdi ki, ölkəmizdə qadınlara arasında da çox yoxlama müşahidə olunur.

Y.Qarayevanın verdiyi

məlumatı görə, yoxlama hal-

larının ölkə üzrə bölgüsüne əsasən, yeni yoxlama hallarının 54 faizi Bakıda qeyd edilir, növbəti yerde isə Abşeron rayonu dayanır. O, digər bölgelərimizdə xüsusi diqqət çəlb edən dayışıklığın olmadığını söyləib. Bildirdi ki, vəziyyət stabil olaraq qıymətləndirilə bilər. Paytaxtın rayonlarına gəlincə, yoxlamaların yüksəkləyi Binaçada və Xətai rayonlarında qeyd olunur.

Briφinqdə istirak edən

nəşriyyət nəzərinin birinci

müavini Teymur Musayev bu

gün dünən öksər ölkələrin-

de koronavirusa qarşı aparı-

lan müvərəzə tədbirlərindən

en effektiv vasitə hesab edilən

vaksinasiya ilə bağlı bir sira

məsələlərə aydınligi getirib. O

bildirdi ki, Nazır Kabinetinin

2021-2022-ci illər üçün

yeni növ koronavirus (CO-

VID-19) əlyəhine qəbul etdiyi

Vaksinasiya Strategiyasının

əsas prinsipleri konüllülük,

statistik məlumatlara görə,

kanal izleyicilərinin 56,6 faizi

18-24 yaş arasında olurlardır.

2019-cu ilin sentyabr

ayından istifadəye verilmiş

ADAU TV internet televiziya-

si arası yoxlamaların sayıının

keyfiyyətindən problem yaşa-

ndı. "Facebook" sosial şe-

bəkəsi üzərində canlı ya-

ymalanın dərslərə qarşıdır.

Azərbaycan Respublikasının arazisində COVID-19 ilə bağlı son vəziyyət

şəffaflıq, təhlükəsizlik, ada-

ləlliqlikdir. T.Musayev həmin

şəhərini qorunma və ona emal

etməkla yanvarın 18-dən ö-

kəməzidə vaksinasiyanın

genişləndirilməsi və ugurla

aparılmasına dair qədətli

çatdırırdı.

Səhiyyə işçilərinin 90 fai-

ze qədərinə peyvənd olun-

du, təhsil sektorunda

çalışanlar da həmin rəqəm-

xəlqəsindən

yaxınlaşdırıldı.

T.Musayev son iki həftə

erzində çarşıyı fondunda yatan

xəstələrinin sayının getdikcə

azaldıldığını da deyib. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mışdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mişdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mişdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-

mişdır. Reani-

masiyada yatan yaşı xəstələ-

rinin sayı getdikcə azalı-



1945

Faşizm üzərində Qələbədən

76

il keçir

2021

Ölümün amansız hökmünü pozan,  
Mən cərrah bıçaqlı döyüşüñ qızam.  
Sülhəm, azadlığam, nur, işğam mən,  
Günaşla, şəfəqəl qarışğam mən...

...Ağacaqın ağaclarının enli yarpaqları arasından süzülen günüs şüaları meşənin vahimli qarantığına işq salır, iyunun ilq mehi bu nur zərrələrindən cəsərənlər torpaqdan boy atmış yaşıl çəmənlilik sığal çəkirdi.

Yaxınlıqdan həzin-həzin axan çayın sırtlısı gəlir, külzyn aram-aram oynatdıgi yarpaqlar ahəngdar bir xışılı ilə budaglarda sağı-sola süzüllür, bu coşqudan vəcəd galan quşları şən avazı meşəni bürüyürdü...

Sənki töbüt dəzə sonra yasanacaq dəhsətdən dityuq düşərək son dəfə bütün qəməzəsi, gözəlliyi ilə onun gözlərinə, galbinə köçmək istayırdı...

Və elə bu un yer də, gəy də birdən qızəbləndi, dəhşətli uğultu qopdu, üzərləri...

...və bomba yağışı yağımağa başladı. Qəfil açılan məmərlər ilə üləm noritili ilə üzərlərinə golmaz, tap yaxınlarında partlayaraq torpaqın, cəmi bir neçə dəqiqə anvol kələğzəndə oturduqları ağacaqın ağaclarının külləni gəyə sovrımağa başladı...

Tibb İnstitutuna daxil olur və az sonra tehsilini 1-ci Leningrad Tibb İnstitutunda davam etdirir. Həmin institut fərqlinlə diplom ilə bitirir. Aliye Rüstəmbəyova öz istəyi ilə 3 il Özbəkistanda Çirçiktiñi idarəsinin xəstəxanasında həkim işləyi 1938-ci ilde issa onu təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilər.

Lakin 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiya qarşı başlığındı mührəbi zamanı Aliye de həkim kimi cəbhəyə yollanmalı olur. Ən şiddetli döyüşlərin getdiyi Karellya bərzəxində öz həyatını ağır təhlükələrə atmadan cəkinməyək, yaralı döyüşçüləri ölümün pəncəsindən xilas edir. Mührəbi 1940-ci il martın 12-də Sovet İttifaqının qələbesi ilə başa çatdıqdan sonra o, Moskvaya qaydırıb, öz işini S.P.Botkin

başa gəlməmişdi. Xəstəxanaya hər gün səsiz yaralı getirilirdi. Aliye həkim var gúcü ilə gecə-gündüz çalışır, yaralı partizanları həyatını xilas edirdi.

Eyni zamanda Aliye Rüstəmbəyova tibbi xidməti ilə yanaşı, lazım gəldikdə partizanlıq da edir, risk tələb eden kəsiyyatlarla gedir, "Deduşka" üçün zəruri məlumatlar toplayırı...

Partizanlıqda fəsiflər üçün yaratdıqları təhlükə reyxin yüksək dairələrini onlara qarşı daha mütəşəkkil güvələr göndərməsinə sebəb olmuşdu...

Bəla ki, 1942-ci ilin martın 22-də düşmən müxtəlif istiqamətlərində tanklər Drobobujsk üzərinə hücumu keçmiş, Smolensk məşələrindən teyvayelerden saysız bombalar yağdırılmış, partizan birləşməsinin qərargahı yerləşən Fyodorovka kəndi uzaqvarur toplardan

sist işçalçıları ilə Azərbaycan xalqının şanlı qızı partizan Aliye də döyübü. O, döyük dostları ilə partizan həyatının sərt mehrumiyətləri və təhlükələrini bələşdirdi. Hitlerlərən dinc əhalisi tərəfdikleri qanlı vəhşiliklərə görə intiqam alırdı.

Aliye, hardasan, qəhrəman bacım?  
- Sağam, ölməmisi, menim qan bacım!  
Men əsgər partizan qızı, Sizin sevincin, şadlığınız!

Orta məktəbdə oxuyarkən Mehdi Hüseynzadə, Həzi Aslanov haqqında çökilmış "Uzaq sahilihərdə", "Siziñ dünýalar qədar sevirdim" kimi kinofilmlərə baxmaqdın doymazdi.

Ölməzlik hamiya  
nəsib olmur

Mayor Vüdadi Əhmədov  
əbədiyyətə şəhidliyi ilə qovuşub

Filmlərdəki hadisələri, per-  
sonajları, dem-  
mek olar ki, ezbər bilirdi. Doq-  
quzuncu sinif-  
de iken gəl-  
cəkde hərbçi  
olmaq qərarı  
vermişdi. Həm  
de yaxşı id-  
mançı olan Vi-  
dadi herbi ali  
məktəbə daxil  
olmaq üçün im-  
tahan verəcəyi  
dəqiq emlər -  
riyaziyyat, fiz-  
ika və kimya xüsusi diqqət yetirirdi.



Elə bu arzu da onu 1996-ci ilde Salyan şəhər 1 sayılı orta məktəbi bittirdikdən sonra Bakı Ali Birleşmiş Komandanlıq Məktəbi能得到。2000-ci ilden məktəbi zirehilə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2002-ci ilə qədər Murovdəğda, 2003-2005-ci illərdə İraqda sülhəmərli qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidənidin Müafidə Nazirliyinin Təlim-Tədris Mərkəzine işə girdi。2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da nigarənciliqlə yazılib: "Aliyən heç bir xəber yoxdur. Məlumat bürösünün xəbərlərindən oxudum ki, almanın Smolensk vilayətində bir neçə kəndi bùsbütün dağıtılmış, dəhşətə gəldim"。

Üçüncü məktubda bələ bir qeyd var: "Pravda" qəzetində Azərbaycan haqqında məqəla vardı. Orada Smolensk ilə işləyən "R" soyadlı azərbaycanlı bərəde yazılmışdı. Ola bilsin ki, bu bəzən Aliyən.

Dördüncü məktubda "Bize, Lenin-grada Moskvadən bas terapeti gəlmüşdi. Onun sözlərinə görə, gelmişindəki həftə qabaq Aliyənə məktub alıb. Aliye Smolensk - Bryansk məşələrində partizan dəstəsinin tibb-sanitar batalyonunu reisi işləyir. Sağ-salamatdır. Mümkün olsaydı, onu Moskvaya çağırardırmış. Büt mütəmadi olaraq bələ səratiyərək həyətini qərəbatda qəzəbətən qurtarmaya çalışırdı. Üçüncü qızın bu son məktubunun bir hissəsində ürək ağrısı ilə yazılmışdır: "Əger soruşsun ki, men bu beş ayda harada olmuşam, cəsərətə deyərəm ki, cəhənnəmdəydim və indi de cəhənnəmdəyim. Başına gələnləri sayımaq qurtarmaz! Bu müdiddət mən işgal edilmiş vilayətə idim. İndi isə özümüzün kələklərinə - partizanların arasındaydım. Biliyəm ki, buradan sağ-salamat qurtarmayaqam. Buna görə də imkan olsa da, anamgılı məktub yazıram. Onlar artıq bələ bilsər ki, men həyata xoxam. İstəməm menin sağ olduğunu xəbər tutub, yenidən hayecan keçirməye başlasınlar. Cümlə buradan sağ-salamat qurtula bilməyəcəyimə yüz faiz əminim. Əger bir ay, ay yarımdən xəber çıxmasa, daha məni gözləməm..."

Partizan qızın bu son məktubunun bir hissəsində ürək ağrısı ilə yazılmışdır: "Əger soruşsun ki, men bu beş ayda harada olmuşam, cəsərətə deyərəm ki, cəhənnəmdəydim və indi de cəhənnəmdəyim. Başına gələnləri sayımaq qurtarmaz! Bu müdiddət mən işgal edilmiş vilayətə idim. İndi isə özümüzün kələklərinə - partizanların arasındaydım. Biliyəm ki, buradan sağ-salamat qurtarmayaqam. Buna görə də imkan olsa da, anamgılı məktub yazıram. Onlar artıq bələ bilsər ki, men həyata xoxam. İstəməm menin sağ olduğunu xəbər tutub, yenidən hayecan keçirməye başlasınlar. Cümlə buradan sağ-salamat qurtula bilməyəcəyimə yüz faiz əminim. Əger bir ay, ay yarımdən xəber çıxmasa, daha məni gözləməm..."

Partizan qızın bu son məktubunun bir hissəsində ürək ağrısı ilə yazılmışdır: "Əger soruşsun ki, men bu beş ayda harada olmuşam, cəsərətə deyərəm ki, cəhənnəmdəydim və indi de cəhənnəmdəyim. Başına gələnləri sayımaq qurtarmaz! Bu müdiddət mən işgal edilmiş vilayətə idim. İndi isə özümüzün kələklərinə - partizanların arasındaydım. Biliyəm ki, buradan sağ-salamat qurtarmayaqam. Buna görə də imkan olsa da, anamgılı məktub yazıram. Onlar artıq bələ bilsər ki, men həyata xoxam. İstəməm menin sağ olduğunu xəbər tutub, yenidən hayecan keçirməye başlasınlar. Cümlə buradan sağ-salamat qurtula bilməyəcəyimə yüz faiz əminim. Əger bir ay, ay yarımdən xəber çıxmasa, daha məni gözləməm..."

Partizan qızın bu son məktubunun bir hissəsində ürək ağrısı ilə yazılmışdır: "Əger soruşsun ki, men bu beş ayda harada olmuşam, cəsərətə deyərəm ki, cəhənnəmdəydim və indi de cəhənnəmdəyim. Başına gələnləri sayımaq qurtarmaz! Bu müdiddət mən işgal edilmiş... 1942-ci ilin iyul ayında Aliyənə xəbər yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

Bundan sonra ailesi ile birlikdə doğulub boy-باشا çatdırı. Salyana qayıdır. 2014-cü ilin iyul ayında Tovuz rayonunda menfur düşmən təxribatı zamanı keçmiş komandiri general-mayor Polad Həsimovun ölümü onu çox sarsıdı və hemin xəberi etdilərini bildirdi. 2011-ci ilde Mehbuba xanımın Nəzirliyinin Telim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da tezahürünə gələnlərindən biri, Pavlov adına Leningrad Tibb İnstitutunun Pronevdev-Terapeti Klinikasının direktoru, SSRI Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2002-ci ilə qədər Murovdəğda, 2003-2005-ci illərdə İraqda sülhəmərli qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidənidin Müafidə Nazirliyinin Təlim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

Üçüncü məktubda bələ bir qeyd var: "Pravda" qəzetində Azərbaycan haqqında məqəla vardı. Orada Smolensk ilə işləyən "R" soyadlı azərbaycanlı bərəde yazılmışdı. Ola bilsin ki, bu bəzən Aliyən.

Bundan sonra ailesi ile birlikdə doğulub boy-باشا çatdırı. Salyana qayıdır. 2014-cü ilin iyul ayında Tovuz rayonunda menfur düşmən təxribatı zamanı keçmiş komandiri general-mayor Polad Həsimovun ölümü onu çox sarsıdı və hemin xəberi etdilərini bildirdi. 2011-ci ilde Mehbuba xanımın Nəzirliyinin Telim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da tezahürünə gələnlərindən biri, Pavlov adına Leningrad Tibb İnstitutunun Pronevdev-Terapeti Klinikasının direktoru, SSRI Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2002-ci ilə qədər Murovdəğda, 2003-2005-ci illərdə İraqda sülhəmərli qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidənidin Müafidə Nazirliyinin Təlim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

Üçüncü məktubda bələ bir qeyd var: "Pravda" qəzetində Azərbaycan haqqında məqəla vardı. Orada Smolensk ilə işləyən "R" soyadlı azərbaycanlı bərəde yazılmışdı. Ola bilsin ki, bu bəzən Aliyən.

Bundan sonra ailesi ile birlikdə doğulub boy-باشا çatdırı. Salyana qayıdır. 2014-cü ilin iyul ayında Tovuz rayonunda menfur düşmən təxribatı zamanı keçmiş komandiri general-mayor Polad Həsimovun ölümü onu çox sarsıdı və hemin xəberi etdilərini bildirdi. 2011-ci ilde Mehbuba xanımın Nəzirliyinin Telim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da tezahürünə gələnlərindən biri, Pavlov adına Leningrad Tibb İnstitutunun Pronevdev-Terapeti Klinikasının direktoru, SSRI Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2002-ci ilə qədər Murovdəğda, 2003-2005-ci illərdə İraqda sülhəmərli qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidənidin Müafidə Nazirliyinin Təlim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

Üçüncü məktubda bələ bir qeyd var: "Pravda" qəzetində Azərbaycan haqqında məqəla vardı. Orada Smolensk ilə işləyən "R" soyadlı azərbaycanlı bərəde yazılmışdı. Ola bilsin ki, bu bəzən Aliyən.

Bundan sonra ailesi ile birlikdə doğulub boy-باشا çatdırı. Salyana qayıdır. 2014-cü ilin iyul ayında Tovuz rayonunda menfur düşmən təxribatı zamanı keçmiş komandiri general-mayor Polad Həsimovun ölümü onu çox sarsıdı və hemin xəberi etdilərini bildirdi. 2011-ci ilde Mehbuba xanımın Nəzirliyinin Telim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da tezahürünə gələnlərindən biri, Pavlov adına Leningrad Tibb İnstitutunun Pronevdev-Terapeti Klinikasının direktoru, SSRI Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2002-ci ilə qədər Murovdəğda, 2003-2005-ci illərdə İraqda sülhəmərli qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidənidin Müafidə Nazirliyinin Təlim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

Üçüncü məktubda bələ bir qeyd var: "Pravda" qəzetində Azərbaycan haqqında məqəla vardı. Orada Smolensk ilə işləyən "R" soyadlı azərbaycanlı bərəde yazılmışdı. Ola bilsin ki, bu bəzən Aliyən.

Bundan sonra ailesi ile birlikdə doğulub boy-باشا çatdırı. Salyana qayıdır. 2014-cü ilin iyul ayında Tovuz rayonunda menfur düşmən təxribatı zamanı keçmiş komandiri general-mayor Polad Həsimovun ölümü onu çox sarsıdı və hemin xəberi etdilərini bildirdi. 2011-ci ilde Mehbuba xanımın Nəzirliyinin Telim-Tədris Mərkəzine işə girdi. 2011-ci ilde isə daha məsuliyətiyle "Aliyənə xəber yoxdur. Ecazkar, məhrabın Aliye fikrimdən çıxmır"。

İkinci məktubda da tezahürünə gələnlərindən biri, Pavlov adına Leningrad Tibb İnstitutunun Pronevdev-Terapeti Klinikasının direktoru, SSRI Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrə tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Genc leytenant 2



## Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" Musiqi Festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin təşəvvüfün uyğun olaraq Azərbaycanın mədəniyyəti paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Musiqi Festivalı keçiriləcək.

Bu barədə AZERTAC-a Heydər Əliyev Fondundan məlumat verilib. Qeyd edək ki, Şuşanın təmizi olan həmin adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsərərinə görə Cıdır düzündə təşkil olunub. 32 ilden



sonra Cıdır düzündə keçiriləcək budefəki "Xarıbülbül" Musiqi Festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırkıda festivala sənətçi işləri gərəkliliklər.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayışın müxtəlif xalqların musiqisi yaradıcılığını "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət program təşkil olunacaq.

## Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsi dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə açıq tender elan edir

Tərəfərdə istirak etmək istəyən mülöndənlər LOT üzrə müyyən edilmiş məbləğdə istirak haqqını aşağıda qeyd olunan hesabda köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şəhər toplusunu Portal vasitəsilə əldə edə və müsbəcə üzrə tekliflərini elektron qaydada təqdim edə bilərlər.

### LOT 1 - Dəftərxana və təsərrüfat mallarının satın alınması.

Istirak haqqı: 250 manat.

Istirak haqqı heç bir haldə geri qaytarılmır.

Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T BIK: CTREAZ22

Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsi

H/H: AZ11CTRE0000000000002658402

VÖEN: 1401347471

Büdcə təsnifatının kodu: 142330

Büdcə seviyyəsinin kodu: 7

Əlaqə telefonu: (012) 512-47-35

Elektron poçt ünvanı: info.mtt@fnh.gov.az

Iddiəçilər tenderda istirak etmək üçün aşağıdakı sənədləri Portal

vasitəsilə təqdim etməlidirlər:

- tenderde istirak etmək üçün yazılı müraciət;

- tenderde istirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvəde olmalıdır);

- tender təklifi deyərinin 1 faizi hecmində bank terminatı (zərflərin açıldığı tarixdən sonra en azı 60 bank günü qüvvəde olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə yeriñe yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi organından arayış;

- iddiəçinin son bir ilədə fealiyyəti haqqında vergi organı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi və rokrevizitləri;

- iddiəçinin müvafiq məlumat üzrə menşə ve uyğunluq sertifikatları;

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 10 bank günü müddətində icra olunmalıdır.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilde olan təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tərəfərdə istirak etmək üçün internet Portali vasitəsilə elektron qaydada keçiriləcəkdir.

Iddiəçilər tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Iddiəçilər tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

**QEYD:** Tərəfərdə istirak, tenderin qiymətləndirilməsi, yazılmalar, səlavəcəvərlər və digər prosedurlar yalnız elektron qaydada və hərbi internet Portali vasitəsilə aparılır.

Tender komissiyası

## "Azərişq" ASC" İmişli rayonu, Qaravəlli və Mirili kəndləri ərazisində 10 kV-luq hava xəttinin, 100/160/250/400 kVA gücündə 10/0,4 kV-luq KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

Tərəfərdə istirak etmək



## “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:  
Xüsusi təyinatlı texnikaların texniki servis xidmətlərinin satın alınması.

Tender istirakçıları <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında etrafı məlumat əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender istirakçıları lazımi maliyyə ve texniki imkanlara malik olmalıdır. Tekliflərin qiyamətləndirilməsində analoji işlər, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri olan potensial meyarlara üstünlük verilecəkdir.

Tenderde istirak etmek isteyənlər aşağıdakı məbləğdə istirak haqqını göstərənlər hesabla köçürükdən sonra müsabiqə üzrə tekniflərini Portal vasitəsilə təqdim edə bilərlər:

### İştirak haqqı - 200 AZN

Benefisiarın adı: Dövlət Xəzindarlıq Agentliyi

Hesab nömrəsi: AZ07CTRE000000000000004587901

SWIFT: CTREAZ22

VÖEN: 1401555071

Kod: 210005

Müxür hesab: AZ41NABZ0136010000000003944

Xəzindarlıq hesab-kitabın (XHK) nömrəsi: 4587901

Fond: 7

İqtisadi tasnifat kodu: 142330

İştirak üçün ödənilən vəsait heç bir haldə geri qaytarılmır.

İddiaçılar tenderde istirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender teklifi (zərflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvədə olmalıdır);

- tender teklifi deyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra en azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi qarşısından anlaşış;
- iddiaçının son bir ildəki fealiyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş "ASAN ödəniş" vasitəsi keçidi bilsər. Müsabiqə daxil oludan sonra "ASAN ödəniş"la "oda" döyməsini sıxarşa iddiyati keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə istirak etmək olar.
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təsdiqəci sənədin aslı skan edilərək PDF formatında yerləşdirilmesi zəruridir);
- iddiaçının son bir ildəki fealiyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş "ASAN ödəniş" vasitəsi keçidi bilsər. Müsabiqə daxil oludan sonra "ASAN ödəniş"la "oda" döyməsini sıxarşa iddiyati keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə istirak etmək olar.

Sənədən tender teknifləri Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilde olan tender teknifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilecekdir. İddiaçılar tenderde bağlı sənədlər Portal vasitəsilə satınalan təşkilatda ünvanlaşa bilərlər.

Iddiaçılar tenderde istirak etmek üçün yuxarıda göstərilən sənədləri (tender teklifi və bank təminatı istisna olmaqla) **04.06.2021-ci il saat 18:00-a** qədər, tender teklifi və bank təminatı ise **14.06.2021-ci il saat 18:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Iddiaçıların teknifləri **16.06.2021-ci il saat 18:00-da** açıla-caqdır. İddiaçıların açılışın nöticələri ilə Portal vasitəsilə tanış olala bilərlər.

**QEYD:** Tenderde istirak, tenderin qiyamətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

### Tender komissiyası

qeyri-nazərət payları üzrə xalis manifest (zarar)		
ssas cəmiyyətin sahiblərinin mənsəbi (zarar)		
Diger məscum galir		
Məscum galir (xalis mənsəb (zarar)) və digər məscum galirin cəmi)		
O cümlədən		
qeyri-nazərət payları üzrə xalis manifest (zarar)		
ssas cəmiyyətin sahiblərinin mənsəbi (zarar)		

(818334) 1165968

**Manifest ve ya zərər və digər məscum galir haqqında hesabat (xərclərin funksiyaları üzrə)**

31 dekabr 2020-ci il tarixa

VÖEN 6000099391 Mühəsibat ucğu subyektinin adı: "Göyçay Şərab" Açıq Səhmdar Cəmiyyəti

Səh (fealiyyət növü) İstehsal

Mülliyyət növü Xüsusi

Ünvan Göyçay Rayonu Mirzəhüseynli kəndi

Elektron poçt ünvanı goycaysarabasc@mail.ru

Ölçü vahidi: manat

Bölmə/Maddə №-si	Bölmə/Maddənin adı	Uçot siyasi və izahlı qeydinar №-si	Hesabat dövrü üzrə	Ölçüvəli dövr üzrə
1	AKTİVLƏR	3	5	7
1. Üzənmüddəti aktivlər		5360985	420945	
10. Qiymət-madde aktivlər				
11. Torpaq, tülük və avadanlıqlar				
12. İnvestisiya maliyyəsi				
13. Biolojik aktivlər				
14. Təbii sərvətlər				
İştirak payı metodu ilə uqota almış investisiyalar				
15. İştirak payı metodu ilə uqota almış sərvətlər				
16. Uzənmüddəti debitor bəroları				
17. Sair uzənmüddəti maliyyə aktivləri				
18. Sair uzənmüddəti maliyyə aktivləri				
19. Sair uzənmüddəti aktivlər				
<b>CƏMI UZƏNMÜDDƏTLİ AKTİVLƏR</b>		<b>5360985</b>	<b>420945</b>	
2. Qesəməndəti aktivlər				
21. Ehtiyatlar		11186281	9301710	
22. Qesəməndəti debitor bəroları		2239936	6800000	
22. Pül vəsaitləri və onları ekvivalentləri		2404	277293	
23. Sair qesəməndəti maliyyə aktivləri		245882	245106	
24. Sair qesəməndəti aktivlər		818334		
<b>CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR</b>		<b>1492837</b>	<b>10504109</b>	
<b>CƏMI AKTİVLƏR</b>		<b>19853822</b>	<b>14708054</b>	
1	2	3	5	7

**KAPITAL VƏ ÖHDƏLİKLƏR**

3. Kapital

30. Ödənişmədəti maliyyə (nizamnamə) kapital

46248 46248

31. Erniyyatlı galir

32. Geri alınmış kapital (səhmlər)

33. Kapital chiyatları

34. Bölgüləndirməsi mənəfət (ödənişmə) mənəfət

34. Üzənmüddəti aktivlər

35. Üzənmüddəti faiz xərçəndən yaranan öhdəliklər

36. Taxta salmış vergi təhlükələri

37. Üzənmüddəti kreditor bəroları

38. Sair üzənmüddəti öhdəliklər

**CƏMI KAPITAL**

39. Üzənmüddəti öhdəliklər

40. Üzənmüddəti qeyri-məsənliliklər

41. Taxta salmış vergi təhlükələri

42. Üzənmüddəti kreditor bəroları

43. Sair üzənmüddəti öhdəliklər

**CƏMI ÜZƏNMÜDDƏTLİ ÖHDƏLIKLƏR**

44. Üzənmüddəti öhdəliklər

45. Sair üzənmüddəti öhdəliklər

**CƏMI KAPITAL VƏ ÖHDƏLIKLER**

46. Üzənmüddəti öhdəliklər

47. Sair üzənmüddəti öhdəliklər

48. Üzənmüddəti öhdəliklər

49. Sair üzənmüddəti öhdəliklər

**CƏMI KAPITAL VƏ ÖHDƏLIKLER**

50. Üzənmüddəti öhdəliklər

51. Sair üzənmüddəti öhdəliklər

52. Üzənmüddəti öhdəliklər

53. Sair üzənmüddəti öhdəliklər

54. Üzənmüddəti öhdəliklər

55. Üzənmüddəti öhdəliklər

56. Üzənmüddəti öhdəliklər

57. Üzənmüddəti öhdəliklər

58. Üzənmüddəti öhdəliklər

59. Üzənmüddəti öhdəliklər

60. Üzənmüddəti öhdəliklər

61. Üzənmüddəti öhdəliklər

62. Üzənmüddəti öhdəliklər

63. Üzənmüddəti öhdəliklər

64. Üzənmüddəti öhdəliklər

65. Üzənmüddəti öhdəliklər

66. Üzənmüddəti öhdəliklər

67. Üzənmüddəti öhdəliklər

68. Üzənmüddəti öhdəliklər

69. Üzənmüddəti öhdəliklər

70. Üzənmüddəti öhdəliklər

71. Üzənmüddəti öhdəliklər

72. Üzənmüddəti öhdəliklər

